

UOT 336.11

*Orxan Çərkəz oğlu YUSUBOV
Azərbaycan Kooperasiya Universitetinin doktorantı*

FİSKAL MEXANİZMLƏR İLƏ İQTİSADI ARTIM ARASINDA ƏLAQƏNİN METODOLOJİ ƏSASLARI

Xülasə

Məqalə fiskal mexanizmlərin iqtisadi artıma təsirinə həsr edilmişdir. Bunun üçün əsas baza olaraq məcmu tələb və məcmu təklifdə dövlət tərəfindən həyata keçirilən fiskal siyasetdəki dəyişikliklərin təsir mexanizmlərinin sadalanan iki makroiqtisadi amilə necə təsir etdiyi vurgulanır. Nəzərə almaq lazımdır ki, fiskal siyasetin bir sıra alətlərinin iqtisadiyyatda müdaxiləsi multiplikativ effektdə malik olduğundan fiskal siyasetin həyata keçirilməsi zamanı iqtisadiyyatın sabitləşdirilməsi avtomatik olaraq baş verir. Burada əsas məsələ ondan ibarətdir ki, fiskal mexanizmlərdəki dəyişikliklər vaxtında olsun və hökumətin bu dəyişikliklərə zamanında müdaxiləsi yerində olsun.


Açıq sözlər: fiskal mexanizmlər, iqtisadi artım, məcmu tələb, məcmu təklif, ÜDM, istehlak və investisiya funksiyaları və s.

Giriş

Artıq təksibedilməz faktdır ki, fiskal mexanizmlərdəki dəyişikliklər iqtisadi inkişafda əsas rola malikdir. Belə ki, investisiya xərcləri, əhalinin istehlakı ilə bağlı xərcləri, dövlət xərcləri, vergilerin dərəcələri, daxili və xarici borclarla bağlı bütçədən ayrılan və ya ödənilən vəsaitlərin həddi və s. kimi amillər iqtisadi artıma birbaşa təsir edir. Fiskal siyaseti dövlət həyata keçirdiyi üçün fiskal siyasetin alətləri (ümumi xərclərin artımı və s.) ilə məcmu tələbə və iqtisadi aktivliyin səviyyəsi ilə məcmu təklifə birbaşa təsir göstərə bilir.

Fiskal mexanizmlərin məcmu tələbə və məcmu təklifə təsiri

Fiskal mexanizmlərin məcmu tələb və məcmu təklifə necə təsir etdiyini öyrənmək üçün ilk növbədə bu anlayışların mahiyyətinə və qarşılıqlı əlaqə mexanizminə baxaq. Çünkü, fiskal mexanizmlərin iqtisadi artıma təsiri məhz məcmu tələb və məcmu təkliflə başlayır.



Şəkil 1. Məcmu tələb və məcmu təklifin qarşılıqlı əlaqəsi.

Mənbə: [1, s. 61]

Məcmu tələb və məcmu təklif iqtisadiyyatdakı optimal seçimə təsir edən əsas makroiqtisadi göstəricilərdir. Buna görə də onlar arasında makroiqtisadi tarazlığın saxlanması və ya qorunması böyük sosial-iqtisadi əhəmiyyətə malikdir.

Məcmu tələb (aggregate demand-AD) - müəyyən bir müddədə və müəyyən qiymət səviyyələrində bütün makroiqtisadi agentlərin son məhsullara və xidmətlərə tələbidir. Yəni məcmu tələb aşağıdakılardan cəmidir:

$$AD = C + I + G + NX \quad (1)$$

Əgər biz fikir versək görərik ki, ÜDM-in xərclərə görə hesablanması formulu ilə eynidir. Yəni,

$$Y = C + I + G + NX \quad (2)$$

Burada, fərq ondan ibarətdir ki, ÜDM-in hesablanmasından bütün makroiqtisadi agentlərin bir il ərzində xərclərini eks etdirir. Başqa sözlə, fiskal mexanizmlərin məcmu tələbə və məcmu təklifə necə təsir etdiyini müəyyən etməklə iqtisadi artıma da təsirini müəyyən etmək mümkündür.

Məcmu tələblə bağlı istehsal olunan məhsul və xidmətlərin həcmi müəyyən edən ilk amil qiyamətdir. Qiyamətlərin səviyyəsi nə qədər yüksəkdirse, bir o qədər məcmu buraxılışın həcmi az olacaqdır və həmçinin bu prosesin əksi də doğrudur. Qeyd etdiyimiz fikri pulun kəmiyyət nəzəriyyəsi ilə izah etməyə çalışaq.

$$MV = PY \text{ buradan, } Y = \frac{MV}{P} \quad (3)$$

Burada, P - qiyamətlərin səviyyəsi (qiymət indeksi), Y - təqdim olunan məcmu tələbin həcmi, M - iqtisadiyyatda pul kütłəsinin həcmi, V - pulun dövretmə sürəti.

Əmtəələrin və xidmətlərin qiyamətlərinin artması ev təsərrüfatlarına məxsus yiğilmiş maliyyə aktivlərinin alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. Sərvətlərin qorumaq üçün istehlakçılar xərcləri azaldır və əmanətləri artırmaq məcburiyyəti ilə üzləşirlər. Belə halda məcmu tələbin azalmasına səbəb olur. Nəzəri yanaşmalar təsdiqləyir ki, məcmu buraxılış məcmu tələbə bərabər olduqda iqtisadiyyat tarazlıq vəziyyətində olur və aşağıda qeyd edilən formulada eynilik olur.

$$Y = AD = C + I + G + NX \quad (4)$$

Məcmu buraxılış məcmu tələbə bərabər olduqda bu zaman iqtisadiyyat özünün tarazlıq səviyyəsində olur. Qeyd edilən bərabərlik olmadıqda isə nəzərdə tutulmayan investisiya çatışmamazlığı ortaya çıxır.

$$I = Y - AD \quad I > 0 \quad (5)$$

Məcmu buraxılışın məcmu tələbdən böyük olması planlaşdırılmayan kapital yiğiminin mövcudluğunu göstərir. Bu zaman firmalar istehsali o həddə qədər azaldırlar ki, məcmu tələblə məcmu təklif bərabər olsun. Qeyd edilən fikrin əksi də doğrudur. Yuxarıda göstərdik ki, məcmu tələbin konponentlərindən biri də ev təsərrüfatlarının istehlakıdır. Məlumdur ki, ev təsərrüfatlarının istehlakı sabit deyil, gəlir səviyyəsinə uyğun olaraq dəyişir. Burada istehlakçı dedikdə ev təsərrüfatlarının xərcləri nəzərdə tutulur. İstehlakçıların gəlirləri və ya istehlakçı rifahındakı dəyişikliklər, istehlakçı gözənlətiləri (məsələn, qiymət artımının gözənləşməsi mallara tələbatı artırır), vergi dərəcələrində dəyişikliklər (vergilərin artırılması istehlak xərclərini və məcmu tələbi azaldır və vergi dərəcələrinin azalması isə istehlak xərclərini artırır), istehlakçı borcu əvvəlcədən kredit üzrə alış nəticəsində yaranan borcun yüksək səviyyədə olması mövcud borcları ödəmək üçün istehlakçının bugünkü xərclərini azalda bilir və əksinə, istehlakçının borcu nisbətən az olduqda cari xərclərini artırmağa hazır olur ki, bu da məcmu tələbin artmasına səbəb olur. Məlumdur ki, aşağı gəlirlər ev təsərrüfatları ilə müqayisədə yüksək gəlirlər ev təsərrüfatları daha çox istehlak edirlər. Onda belə bir mənzərə ortaya çıxır ki, istehlak ilə gəlir səviyyəsi arasında əlaqə var. Bu əlaqəyə makroiqtisadiyyatda istehlak funksiyası deyilir və onu aşağıdakı kimi göstərmək olar.

$$C = C_0 + c * Y \quad C_0 > 0 \quad 0 < c < 1 \quad (6)$$

Burada C_0 - gəlirlərdən asılı olmayan avtonom istehlak, c isə istehlaka marginal meyilliliyi göstərir və gəlinin hər vahid artımına uyğun istehlak artımını bildirir. Həmçinin c istehlaka marginal

son hədd meyillilik və C_0 -gəlirlərdən aslı olmayan avtonom istehlakın səviyyəsi nə qədər böyük olarsa məcmu buraxılışın tarazlıq səviyyəsi bir o qədər yüksək olar.

Məlumdur ki, iqtisadi tənazzül zamanı insanlar dövlətdən tədbir görməsini gözləyir və tələb edir. Bu zaman dövlət məcmu tələbə bağlı iki tədbir görə bilir. Bunlardan birincisi məcmu tələbin konponenti olan dövlət tərəfdindən əmtəə və xidmətlərin alışdır(G). İkincisi isə vergi və transferlərlə təsir edə bilər. Məlumdur ki, ev təsərrüfatlarının sərəncamında qalan gəlirlər (YD) alınmış transferlər(TR) və dövlət vergilərini (TA) ödədikdən sonra ev təsərrüfatlarının sərəncamında qalan xalis gəlirlər aşağıdakı kimi olacaqdır.

$$(Y + TR - TA) \quad (TA = tY) \quad (7)$$

Əgər (6)-da göstərilən (Y) dəyişənin qiymətini (7)-də nəzərə alsaq həmin formula aşağıdakı kimi dəyişəcəkdir.

$$\begin{aligned} C &= C_0 + c * (Y + TR - TA) \quad \text{və} \quad (TA = tY) \quad \text{bərabər olduğunu nəzərə alsaq,} \\ \text{onda } C &= C_0 + c * (Y + TR - tY) = C_0 + c * TR + c(1-t)Y \end{aligned} \quad (8)$$

Göründüyü kimi, gəlir vergisi istehlak xərclərini azaldır.

Dövlət xərclərində dəyişikliklər də məcmu tələbin həcmində ciddi təsir edir. Belə ki, dövlət satınalmalarının artması məcmu tələbin artmasına, azalması isə məcmu tələbin azalmasına səbəb olur. Mütərəqqi təcrübə göstərir ki, inkişaf etmiş bir çox ölkədə dövlət xərclərinin həcmi təqribən dövlət bütçəsinin üçdə biri qədər olur.

Məcmu tələbin səviyyəsinə təsir edən digər bir amil isə investisiya xərclərində dəyişiklikdir. Burada investisiya xərcləri dedikdə zavodların tikintisi, texnologiyalara çəkilən xərclər nəzərdə tutulur. Səhmlər və istiqrazların alınması məcmu tələbdə investisiya xərclərinə aid edilmir. Yeni texnologiyaların tətbiqi investisiya xərclərini stimullaşdırır və istehsal müəssisələrinə tələbatı artırır. İqtisadiyyatda investisiyalar əsasən iki amildən, sahənin mənfiət norması və faiz dərəcələrindən asılı olur. Adətən firmalar investisiya malları almaq üçün borc da alırlar. Bu zaman investisiya xərcləri aşağıdakı şəkil ala bilir.


$$(i = A_i - b_i) \quad b > 0 \quad (9)$$

Burada, i -faiz dərəcəsi, b - əmsali isə faiz dərəcələrinin investisiya xərclərinə təsirini göstərir. A_i - isə burada avtonom investisiya xərcləridir, bu investisiya xərcləri gəlir və faiz dərəcəsindən asılı deyil.

Dövlət vergi dərəcələrini aşağı salmaqla məcmu tələbi genişləndirə bilir. Vergilər aşağı olduqda əhalinin sərəncamda qalan gəlirləri artır, firmalar isə aşağı dərəcə ilə vergi ödədikdən sonra əldə qalan xalis gəlirin müəyyən hissəsi isə investisiya kimi çıxış edə bilir. Dövlət vergi dərəcələrini aşağı saldıq zaman məcmu tələb ayırsı AD₁ A tarazlıq nöqtəsindən yüksələrək B tarazlıq nöqtəsinə çatır ki, bu da AD₂ ayırsına çatır və B nöqtəsində tarazlıq səviyyəsində olacaqdır. Başqa sözlə, məcmu tələb genişlənir. Belə yanaşma müəyyən növ işsizliyin aradan qaldırılmasına da faydalı olur. Həmçinin aşağı vergi dərəcələri işgüzar aktivliyin də yüksəlməsinə və məşğulluğun artmasına stimul verir.

Şəkil 3-dən göründüyü kimi, vergilərin aşağı düşməsi məcmu buraxılışın artmasına, yəni şəkildə göstərildiyi kimi Y_1 -dən Y^* -səviyyəsinə çatır. Belə hal isə istehlak qiymətləri indeksinin yüksəlməsinə gətirib çıxarır.

Vergi dərəcələrinin yüksəldilməsi isə qeyd edilənlərin əks istiqamətdə hərəkət etməsinə səbəb olacaqdır. Dövlətin vergitutma və dövlət xərcləri istiqamətdəki siyasəti istehsalçıların və istehlakçıların davranışlarına, həmçinin, ölkə iqtisadiyyatında sərvətlərin yaranmasına, gəlirlərin isə bölüşdürülməsinə birbaşa təsir göstərir. İstər daxili və əstsərə də xarici sektorda makroiqtisadi disbalans dövlət bütçəsində kəsirin (defisit) yaranmasına əsaslı zəmin hazırlayıır. Belə hal isə ciddi makroiqtisadi tədbirlərin alınmasını zəruri edir. Mütərəqqi təcrübə təsdiqləyir ki, dövlətin fiskal mexanizmlərdən səmərəli istifadə etməsi, daha daqiq vergilərin azaldılması və ya optimal səviyyədə tutulması, dövlət xərcləri və investisiya xərclərini artırması nəticəsində məcmu tələb və buna müvafiq olaraq məcmu buraxılış artırır.



Şəkil 3. Vergi dərəcələrinin aşağı salınmasının məcmu tələbə təsiri.

Mənbə: [3, s. 134]

Nəzəri yanaşmalar göstərir ki, məcmu tələb baxımından qiymətlərin səviyyəsinə idxlə məhsulları da ciddi təsir edir. Doğrudan da xarici məhsulların dəyəri milli rezidentlər üçün daha müsbət (ucuz) olur, bu zaman ölkə vətəndaşları daha çox idxlə məhsullarına meyilli olurlar ki, bu da məcmu tələbin həddinin aşağı düşməsinə səbəb olur.

Fiskal mexanizmlərin məcmu tələbə təsiri ilə bağlı qeyd olunanlardan əlavə onu da bildirək ki, dövlət xərclərinin və vergilərin multiplikativ təsiri də mövcuddur. Multiplikativ təsir mexanizmini isə riyazi baxımdan aşağıdakı kimi göstərmək olar.

$$\alpha = \frac{1}{(1-c)(1-t)} \quad (9)$$

Multiplikatorla bağlı onu da qeyd edək ki, əgər istehlak funksiyasında xərclər məcmu tələbin stimullaşdırılmasına yönəlsərə, vergi multiplikatorunda bu belə deyil. Belə ki, əgər dövlət 1 manat vergi yükünü azaldırsa, onda bunun bir hissəsi istehlaka, digər hissəsi isə qənaətə gedəcəkdir. Bu isə onu deməyə əsas verir ki, xərclər multiplikatoru ilə vergi multiplikatoru məcmu tələbə müxtəlif cür reaksiya verir və vergi multiplikatoru xərclət multiplikatorundan daha az səmərə verir.

Istehlak xərclərinin multiplikativ effektivliyi ilə bağlı bildirək ki, multiplikator avtonom məcmu tələbin bir vahid artması zamanı tarazlı məcmu buraxılışın nə qədər dəyişməsini ifadə edir. Beləliklə də məcmu tələbə təsir edən amilləri aşağıdakı kimi göstərmək olar.

Cədvəl 1

Məcmu tələbin elementlərinə təsir edən amillər


İstehlakçı xərcləri	İnvestisiya xərcləri	Dövlət xərcləri	Xalis ixrac xərcləri
1. İstehlakçı gəlirləri	1. Faiz dərəcəsi	1. Dövlət xərclərində dəyişikliklər.	1. Xarici ticarətdə dəyişikliklər
2. İstehlakçı gözləntiləri	2. Gözlənilən gəlir səviyyəsi	2. Dövlət proqramlarının qəbulu	2. Xarici ölkələrdən daxil olan gəlirlər
3. Borclanma.	3. Vergilərin səviyyəsi	3. Siyasi dəyişiklik	3. Valyuta məzənnəsi.

Mənbə: [3, s. 146]

Məcmu təklif (Aggregate supply) sahibkarlar və dövlət sektorları tərəfindən satışa təqdim olunan müəyyən miqdarda mal və ya xidmət, ya da hər mümkün real istehsal səviyyəsində faktiki qiymət səviyyəsidir.

Məcmu təklif qiymət səviyyəsindən asılıdır. Bu baxımdan ümumi qiymət səviyyəsi və məcmu təklifin həcmi arasında birbaşa korrelyasiya mövcuddur. Bu, məcmu təklifə təsir edən digər amillərin dəyişmədiyi halda daha aktual olur. Məcmu təkliflə bağlı onu da qeyd edək ki, burada qiymətlər elə səviyyədə olmalıdır ki, müəssisələrin milli istehsalı artıraqa xərclərini və eləcə də mənfaəti təmin etməsi mümkün olsun. Başqa sözlə, məcmu təklifdə əsas məsələ potensial məhsul istehsal etmək mümkün olsun. Bu, bir sırada amillərdən asılıdır: istifadə olunan əməyin sayı, istifadə olunan əməyin keyfiyyəti, kapital, resurslar, texnologiya, digər xərclər və s. Daha yüksək qiymətlər əlavə miqdarda mal istehsalına stimul yaradır ki, bu da məcmu təklif baxımından önemlidir. Aşağı qiymətlər məhsul istehsalının azalmasına səbəb olur. Buna görə, qiymət səviyyəsi ilə müəssisələrin bazara çıxardığı məhsulun həcmi arasındaki birbaşa əlaqə olduğunu göstərir.

Məcmu təklif iqtisadi faydanı artırmaq məqsədi ilə real iqtisadi şəraitdə satış üçün istehsal və təklif olunan ÜDM-in həcmini əks etdirir. Əlbəttə ki, ÜDM-in həcmi iqtisadi fazalardan (iqtisadi tsikl) asılıdır. Buna görə də ÜDM-in həcmi daha böyük və ya daha az ola bilər. Məcmu buraxılışa təsirlər qısamüddətli və uzunmüddətli olmaq üzrə dəyişə bilir. Qısamüddətli dövrdə milli iqtisadiyyatın nominal həcmi kifayət qədər sabit olur. Bu, əməkhaqqı, maddi ehtiyatların qiymət səviyyəsi, faiz dərəcəsi ilə bağlıdır. Belə parametrlər biznes üçün son dərəcə vacibdir və yavaş-yavaş dəyişir. Buna görə də milli iqtisadiyyatın bir növ sabitləşmə vasitəsi kimi çıxış edirlər. Qısamüddətli bir dövrdə məcmu buraxılış və məşğulluq səviyyəsi çıxış etdiyindən məcmu tələb (AS) əyrisi demək olar ki, üfüqi bir forma alır. Üfüqi şəkil alan məcmu tələb (AS) əyrisi işsizliyə və qiymətlərin qorunmasına təsir edir. Üfüqi şəkildə olan məcmu tələb (AS) əyrisinə bəzən Keynesçi məcmu təklif əyrisi deyilir. Uzunmüddətli dövrdə isə əksinə, şaquli vəziyyətdə olur və bu əriyiyə bəzən klassik məcmu təklif əyrisi deyilir. Klassik məcmu təklif əyrisi şaquli vəziyyətdə olmaqla, qiymət səviyyəsindən asılı olmayaraq əmtəə təklifinin sabit qaldığını göstərir. Klassik yanşmanın məcmu təklif əyrisinin şaquli vəziyyətdə olması ilə bağlı baxışlarını belə şərh etmək olar ki, əgər bütün iqtisadiyyatda yüksək tələb mövcuddursa və bütün istehsal amillərin təsir dövriyyəsinə cəlb olunmuşdursa, artıq itehsalı artırmaq limiti tükənmış olur. İşçi qüvvəsinin tam məşğulluğu şəraitində məcmu buraxılış potensial ÜDM (Y^*) səviyyəsində olur. Potensial ÜDM hər il dəyişə də bu artıq qiymət səviyyəsindən asılı olmur. Buna görə klassik yanşmaya görə məcmu buraxılışın əyrisi belə olur.



Şəkil 4 Klassik yanşmaya görə məcmu buraxılış əyrisi.


Mənbə [4, s. 99].

Beləliklə də klassik nəzəriyyədə məcmu təklifin təhlili aşağıdakı şərtlərə əsaslanır:

- Bazarlar rəqabətliliyi əsaslanır;

- Məhsul buraxılışının həcmi yalnız istehsal amillərinin sayından (əmək və kapital) və texnologiyadan asılıdır, qiymət səviyyəsindən isə asılı deyildir;
- İstehsal və texnologiya amillərində dəyişiklik ləng gedir;
- İqtisadiyyat istehsal amillərinin tam məşğulluğu şəraitində fəaliyyət göstərir, buna görə istehsal həcmi potensial səviyyəsinə bərabərdir;
- Qiymətlər və nominal əməkhaqqı əvəkdır, onlardakı dəyişikliklər bazarlarda tarazlığı qoruyur.

Keynsçi məcmu təklif əyrisi mövcud qiymət səviyyəsində firmaların nə qədər əmtəə təklif edəcəyini göstərən üfüqi xətdir. Keynsçi belə yanşmanın əsas ideyası isə ondan ibarət olmuşdur ki, iqtisadiyyatda işsizlik mövcuddur və firmalar mövcud əməkhaqqı ilə istədikləri qədər işçi cəlb edə bilərlər. Keynsin təklif etdiyi ideyanın böyük iqtisadi depresiyanın mövcud olduğu dövrdə baş verdiyini nəzərə alsaq, o dövrdə əlavə kapital və işçi qüvvəsi cəlb etməklə istənilən qədər məhsul istehsal etmək olardı. Məcmu buraxılışa Keynsçi yanşmada qiymətlərin sabit olması nəzərdə tutulur və bu təsir nəzərə alınır. Lakin, ümumbaşarı təcrübə göstərir ki, əksər ölkələrdə qiymətlər az da olsa qalxır. Başqa sözlə, inflyasiya həmişə mövcuddur.



Şəkil 5. Keynsçi yanşmaya görə məcmu buraxılış əyrisi.

Mənbə: [3, s. 135]


Keynsçi yanşma məcmu təklifin təhlili aşağıdakı fərziyyələrə əsaslanır:

- İqtisadiyyat məşğullüğünün tam fəaliyyət göstərməməsi şəraitində əsaslanır;
- Qiymətlər, nominal əməkhaqqı və digər nominal dəyərlər nisbətən dəyişməzdır və bazarın dalğalanmasına yavaş-yavaş reaksiya göstərir;
- Məhsul buraxılışının həcmi bazarın dalğalanmasına dəhə tez cavab verir.

Beləliklə də məcmu təklif üzrə yanşmalar göstərir ki, bütün mal və xidmətlərin təklifini firmalar, başqa sözlə, makroiqtisadi agentlər verir. Məcmu təklifdə vergilər və transferlər təsir göstərir. Hökumət xərcləri isə məcmu təklifə xüsusi təsir göstərmir. Şirkətlər, firmalar vergiləri adətən istehsal vahidinə çəkilən müntəzəm xərc kimi götürür ki, bu da bəzən onları məhsullarının təklifini azaltmağa məcbur edir. Firmalar vergiləri xərc kimi gördüyündən, vergilərin artması məcmu təklifin azalmasına, vergilərin azaldılması işgūzər fəallığın və məhsul istehsalının artmasına səbəb olur. Transferlər, əksinə, sahibkarlar tərəfindən müsbət qarşılanır, cənki göstərdikləri xidmətlərin təklifini artırıa bilər. Əgər çoxlu sayıda firma eyni məhsul təklifi siyasetini həyata keçirdikdə, belə halda bütün iqtisadiyyatın məcmu təklifi dəyişir. Beləliklə, dövlət vergi və transferlərin düzgün tətbiqi yolu ilə iqtisadiyyatın vəziyyətinə təsir göstərə bilər. Deməli, vergi və transferlər fiskal siyasetin ələtləri kimi təkcə məcmu tələbə deyil, eyni zamanda məcmu təklifə də təsir göstərir. Vergilərin azaldılması və transferlərin artırılması iqtisadiyyatın tənəzzül dövründə tsiklik işsizliyə qarşı mübarizə aparmaq üçün iqtisadiyyatın sabitləşməsinə xidmət edir. Ümumi xərclərin artımı isə işgūzər fəallığı və məşğulluğu stimullaşdırmaq üçün istifadə edilə bilər.


Vergilərin məcmu təklifə təsirinin detallı araşdırması ABŞ prezidenti R. Reyqanın iqtisadi mələhətçisi olmuş, "təklif iqtisadiyyatı" konsepsiyanının banilərindən biri Artur Lafferə aiddir. A.

Laffer göstərirdi ki, vergi dərəcələrinin azaldılması məcmu təklifin genişlənməsinə xidmət etmək-lə yanaşı, investisiya və iqtisadi aktivliyə də kömək edəcək. A. Laffer belə bir hipotez irəli sürdü ki, vergi dərəcələrinin elə bir optimal həddi mövcuddur ki, həmin həddə (t_{opt}) vergi gəlirləri dövlət bütçesinin gəlirləri baxımından maksimum (T_{xmax}) olur. A. Laffer göstərirdi ki, vergilərin dərəcələri yüksəldiyi zaman (t_1) ölkədə biznes üçün aktivlik təbii olaraq aşağı düşür və buna müyafiq vergi gəlirləri də (T_{x_1}) azalır.



Səkil 3. Laffer əyrisi

Vergi dârâcâelerinin mâmû taklîfî tasiri isâ inflyasiyanın aşağı salınması baxımından da önemli ola bilir. Hemin prosesi aşağıdakî kimi izah etmek olar.



Səkil 4. Vergi azalmalarının məcmü təklifə təsiri

Bələliklə də, vergilər təkcə dövlət gəlirlərinin əsas mənbəyi kimi deyil, eyni zamanda milli gəlirin yenidən bölgüsündə, ən əsası isə iqtisadiyyatın stabilşəməsində xidmət edir. Bu baxımdan fiskal siyasetin üstünlükleri olduğu kimi mənfi cəhətləri da mövcuddur.

Fiskal siyasətin üstünlükleri kimi bunları göstərmək olar:

1. Multiplikator təsiri. Fiskal siyasetin bütün alətləri vasitəsilə iqtisadiyyata müdaxiləsi məcmu məhsulun dəyərinə çoxaldıcı (artırıcı) təsir göstərir;
 2. Xarici geriləmənin olmaması. Xarici gerilik, bir siyaseti dəyişdirmə qərarı ilə onun dəyişdirilməsinin ilk nəticələrinin görünməsi arasındaki müddətdir. Hökumət maliyyə siyasetinin alətlərini dəyişdirməyə qərar verdikdə və bu tədbirlər qüvvəyə minəndə, onların iqtisadiyyata təsirinin nəticəsi öztünü kifayət qədər tez göstərir;
 3. Avtomatik stabillaşmənin olması. Fiskal siyasetin həyata keçirilməsi zamanı hökumətin iqtisadiyyatın sabitləşdirilməsi üçün xüsusi tədbirlər görməsinə ehtiyac olmur. Stabillaşma (iqtisadiyyatdakı dalğanlımların hamarlanması) avtomatik olaraq baş verir.

Fiskal siyasətin çatışmazlıqları kimi bunları göstərmək olar:

1. Sixışdırıb çıxarma effekti. Bu təsirin iqtisadi mənası belədir: Tənəzzül zamanı büdcə xərc-lərinin artması və büdcə gəlirlərinin (vergilərin) azalması ümumi gəlirlərin çoxalma, artmasına getirib çıxarır ki, bu da pula tələbatı artırır və pulun faiz dərəcəsi artır. Başqa sözlə, sixışdırıb çıxarma o zaman baş verir ki, fiskal siyasetin alətləri faiz dərəcələrini artırır (kredit qiymotu artır) və nəticədə investisiya qoyuluşları (xərcləri) azalır. Kreditlər ilk növbədə firmalar tərəfindən alındıqdan, kreditlərin dəyərinin artması özəl investisiyaların azalmasına səbəb olur. Bu da məhsul istehsalının azalmasına səbəb olur;

2. Daxili bir geriliyin olması. Daxili bir gerilik- bir siyaseti dəyişdirmə ehtiyacı və onu dəyişdirmə qərarı arasındaki müddət ərzində olmasıdır. Hökumət fiskal siyasetinin alətlərini dəyişdirmək qərarına gəlir, bunun üçün həmin siyaset qanunverici orqan (Məclis, Parlament, Konqres, Duma və s.) tərəfindən bu qərarların müzakirəsini və təsdiqlənməsini tələb edir. Bəzən bu qərarın qüvvəyə minməsi uzun zaman alır. Bu müzakirələr və koordinasiya uzun müddət tələb etdiyindən bu müddət ərzində iqtisadiyyatdakı vəziyyət dəyişə bilər. Nəticədə iqtisadiyyatda inflasiyaya səbab ola bilər ki, bu da iqtisadiyyata dağıdıcı təsir göstərə bilər;

3. Qeyri-müəyyənlilik. Bu çatışmazlıq təkcə fiskal siyaset üçün deyil, pul siyasəti üçün də xarakterikdir. Qeyri-müəyyənlilikə aiddir: a) iqtisadi vəziyyətin müəyyənləşdirilməsində problemlər. Belə ki, çox vaxt dəqiq müəyyənləşdirmək çatın olur ki, iqtisadi dövrdə tənəzzül dövrünün başa çatması va canlanmanın başlamasını və ya yüksəlisin pik həddinə çatması ani və s. İqtisadi dövryn müxtəlif mərhələlərində fərqli siyaset (stimullaşdırıcı və ya məhdudlaşdırıcı) tətbiq etmək lazımdır. Buna görə də, iqtisadi vəziyyətin müəyyənləşdirilməsində səhv və bu cür qiymətləndirmə əsasında iqtisadi siyaset növünün seçilməsi iqtisadiyyatın qeyri-sabitliyinə səbəb ola bilər; b) Hansı iqtisadi vəziyyətdə və hansı konkret iqtisadi həcmədə dövlət siyasetinin alətləri hansı dəyərlər dəyişdirilməlidir. İqtisadi vəziyyət düzgün müəyyənləşdirilsə belə, iqtisadiyyatın yenidən bərpası və potensial məhsul istehsalını əldə etmək üçün dövlət satınalmalarının konkret həcmi və ya vergilərin azaldılmasının dəqiq həddini müəyyən etmək olduqca çatındır;

4. Büdcə kəsiri. İqtisadi tənzimləmə Keyns metodlarının əleyhdarları olan monetaristlər, təklif iqtisadiyyatı nəzəriyyəsinin və rasional gözlətlər nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki, dövlət bütçəsinin kəsirli olması fiskal siyasetin ən vacib nöqsanlarından biridir. Həqiqətən, tənəzzül dövründə həyata keçirilən fiskal siyaset, məcmu tələbin artırılmasına yönəlmış fiskal siyasetin stimullaşdırılması, dövlət satınalmalarının və köçürmələrin artması, bütçə xərcləri və vergi azaldılması, dövlət bütçəsi kəsirinin artmasına səbəb olur. Təsadüfi deyil ki, Keynsin təklif etdiyi iqtisadiyyatın dövlət tənzimlənməsinə dair göstərişlər "defisitin maliyyələşdirilməsi" də adlanır. Büdcə kəsiri problemi, 70-ci illərin ortalarından sonra iqtisadiyyatın tənzimlənməsinin Keyns üsullarından istifadə edən əksər inkişaf etmiş ölkələrdə kəskinləşdi və həmin dövrdə ABŞ-da dövlət bütçəsi kəsiri tədiyyə balansı kəsiri ilə birləşəndə ABŞ-da "ikiqat defisit" meydana

gəldi. Bu baxımdan dövlət büdcəsi kəsirinin maliyyaləşdirilməsi problemi həmin dövrdə ən vacib makroiqtisadi problemlərdən birinə çevrilmişdir.

ƏDƏBİYYAT

1. Т.Ю.Матвеева Макроэкономика. Издательский дом Высшей школы экономики, Москва. 2017 с. 511.
2. Под редакцией М.И. Ноздрина-Плотницкого. Макроэкономика: Минск-2012 с.314.
3. Т.Ю.Матвеева Макроэкономика. Изд. дом Высшей школы экономики, 2017. с.511.
4. И.М. Лемешевский, В.И. Донцова. Макроэкономика. Минск. Изд-во МИУ- 2014 с.266.

*Orxan Charkaz oğlu YUSUBOV
докторант АУК*

Методологическая основа взаимоотношения экономического роста и финансовых механизмов

Резюме

Статья посвящена влиянию фискальных механизмов на экономический рост. В качестве основы для этого подчеркивается совокупный спрос и совокупное предложение как механизмы влияния изменений в налогово-бюджетной политике, реализуемые государством, влияют на эти два макроэкономических фактора. Следует иметь в виду, что вмешательство ряда инструментов налогово-бюджетной политики в экономику имеет мультипликативный эффект, поэтому стабилизация экономики происходит автоматически во время проведения налогово-бюджетной политики. Ключевым моментом здесь является обеспечение своевременности изменений в налоговых механизмах и своевременного вмешательства правительства.

Ключевые слова: *фискальные механизмы, экономический рост, совокупный спрос, совокупное предложение, ВВП, потребительские и инвестиционные функции.*

*Orkhan Charkaz YUSUBOV
doctoral student of ACU*

Methodological basis of the relationship between economic growth and fiscal mechanisms

Summary

The article is devoted to the impact of fiscal mechanisms on economic growth. As a basis for this, aggregate demand and aggregate supply emphasize how the mechanisms of influence of changes in fiscal policy implemented by the state affect these two macroeconomic factors. It should be noted that the intervention of a number of fiscal policy instruments in the economy has a multiplier effect, so the stabilization of the economy occurs automatically during the implementation of fiscal policy. The key here is to ensure that changes in fiscal mechanisms are timely and that the government intervenes in a timely manner.

Key words: *fiscal mechanisms, economic growth, aggregate demand, aggregate supply, GDP, consumption and investment functions.*